

KİVDF
www.kivdf.gov.az

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Əvvəli ötən sayımızda

**Görkəmli ədəbiyyatşunas alim,
filologiya elmləri doktoru,
professor, əməkdar
müəllim, Prezident təqqaüdçüsü
Yavuz Axundlunun
anadan olmasının 90 illiyi
tamam olur**

**Atam məni göydən yera endirib,
Müəllimim yerdən göye qaldırıb.**

Aristotel

YAVUZ MÜƏLLİM XOSBƏXTDİR Kİ...

Yavuz Axundlunun elmi fəaliyyəti və yaradıcılığı çox geniş və əhatəlidir. Onun "Tarixi-roman və müasirlilik" (1975), "Azərbaycan Sovet tarixi romanı" (1979), "Tarix və roman" (1988), "Naxçıvan yurdum mənim" (1988), M.S.Ordubadi (1997), "Mənim əbədi dünyam" (1998), "İstiqlal şairləri" (1998), "Əbədi mühit və sənətkar" (2002), "Əlimdədir hələ qələm" (2003), "Əbədi portretlər" (2004) kimi qiymətli monoqrafiya və kitabları ilə birlikdə yuzlərlə elmi jurnal və qəzet məqalələri, tədris-metodik vəsaitləri uzun illərin elmi axtarışlarının bəhərəsidir.

Türkiyədə nəşr olunan "İstiqlalın azarlı yolu" (Türk dilində) və İranda nəşr olunan "Qarabağ harayı" (Ərəb əlifbasi ilə) kitabları ona böyük şöhrət qazandırılmışdır.

Təkcə son illərdə 2 kitabı Azərbaycanda, 1 kitabı və 3 elmi məqaləsi Türkiyədə, bir kitabı isə İranda çap olunub, geniş oxucu kütüshesinin müzakirəsinə verilmişdir.

Həzirki dövrde Azərbaycan ziyalılının böyük bir dəstəsi yetişir. İndiki şəraitdə onların qarşısında böyük, hüdüdsüz imkanlar açılmışdır. Çünkü bugünkü ziyalılar Azərbaycanımızın ziyanlaşması üçün çox işlər görə bilərlər. Fikrimcə, birinci növbədə keçmiş ziyalılıqla indiki ziyallılıq arasında dağılmış mənəvi körpüləri esaslı surətdə bərpa etmek lazımdır. Bu gün yetişməkdə olan yeni ziyalı nəslini keçmişin və bu günün ziyalı ənənələrinə sədəqətdən, hörmətdən bəhrelənməli, onları daha da inkişaf etdirmək yollarını axtarmalı və tapmalıdır.

Cünki, bu gün yeni yaranan ziyalı nəslində daxili azadlıq, sərbəstlik ruhu, inamı vardır. Bu nəsil keçmişdən fərqli olaraq, öz yüksək amallarını həyata keçirmək üçün heç bir şeydən çəkinmir, qorxmur. Axi ziyalı nəslin öz fikri, öz əqidəsi, öz yolu olmalıdır. Ziyalı hər oxuduğu kitabın əsiri olmamalı, özgə fikirləri tutuşmuş kimi tekrar etməməlidir. Bu ən azı mənəviyyatsızlıqdır. Gənc ziyalı nəslini özündə xalq, cəmiyyət qarşısında məsuliyyət hissini, bəşeri duyguları daha çox tərbiyə etməlidir.

Ziyalılığın geniş ənənələrini bərpa ve inkişaf etdirməkdə, onların klassik obrazını yaratmaqdə ədəbiyyat daha çox iş görə bilər. Bu baxımdan Yavuz müəllim xoşbəxtdir ki, ömrünün yarımsırdən çoxunu ədəbiyyat fənninin tə-

Həyatın bütün ağrı-acısını yaşamış ziyalı

**Ədəbiyyatın tərbiyəvi qüvvəsindən istifadə
onun gündəlik işinin mayasını təşkil edib**

risinə həsr edib, ədəbiyyatı məfkurə üçün ən qiymətli vasitə, insanda lətif, incə, kövrək hissələr formalasdırmağın yeganə nümunəsi hesab edib, ədəbiyyatın tərbiyəvi qüvvəsindən istifadə gündəlik işinin mayasını təşkil edib.

Bu gün 90 yaşlı professor yenə də mütləkə edir, çalışır. Görünür ki, A.Bakixanovun "elm və kamal təhsilinə hər şeydən çox çalış, çünkü hər şey onların köməyi ilə əldə edilir" nəsihəti onun həyat qayesinə çevrilib.

İndiki narahat dünyamızda az adam tapılar ki, bu yaşda mütləkə ətsin, yazıb-yaratsın. Bir neçə il bundan önce bərk xəstələnmişdi. Oğlanları Ədalət və Rəşadətdən, yaxın qohumlarından Yavuz müəllimi soraqladıqca, deyinirdilər: "Oxumaqdan əl çökmir, doymur ki, doymur. Validə müəllimə də (həyat yoldaşı) məzəm-mətleyir, xeyri yoxdur".

Burada çox oxuyan alim haqqında eştidiyim bir əhvalat yadına düşür. Alim divanxanadan evinə müəyyən bir vaxtda qayıtmazmış. Gah tez gələrməş, gah da yubanarmış. Bir gün arvadı ondan qəti söz alır ki, vaxtında gəlib nahar ətsin. O, söz verir və hemişə də dediyinə əməl edib, saat dördə eve gəlir. Lakin bir gün alım verdiyi sözə əməl etmir, eve gec gəlir. Arvadının məzəmmətinini eştirmək üçün onu qabaqlayırlar: "Bu dəfə məni bağışla, pəncəşənbənin (Ərəb əlifbasında pəncəşənbə sözündə on nöqtə vardır) nöqtələrini qoyurdum, ona görə yubandım.

Sözsüz ki, Yavuz müəllim də ömür-gün yoldaşının məzəmmətlərində yaxa qurtarmaq üçün özünəməxsus dəstxətti ilə zarafatyanaya "üzrülü səbəblər" tapır.

Yavuz müəllim səliqə-sahmanı, xüsusiylə də geyimi hemişə yerində olan bir ziyalı-alimdır. İti yeriş, ucadan danişmaq, əsəbiliyi bürüzə verib, kiminsə salamını almamaq bu admanın xarakterine yaddır. Bütün bu keyfiyyətlər üçün Valide xanının "əziziyətlərinin" qiymətləndirmək lazımdır. Təxminən 60-cı illərin axırlarında müdrik el ağsaqqalı, Azərbaycanın xalq yazılıcı "Dağ qartalı" texəllüsünü qazanmış Əli Vəliyev Naxçıvana - pedaqoji instituta tələbələrle görüşə gəlmişdi. Görkəmli yazıçının o zaman "Ulduz" jurnalında yenice çapdan çıxmış "Samovar tüstünlərin" povesti haqqında söhbət düşməndü. Tələbələrdən biri yazılıçıya "Əli müəllim, bu yaşda bu qədər alovlu məhəbbət sizdə hardandır? Eşitdiyimizə görə dişləriniz də özünüzündür" sualını verib. Sual çıxmənalı olsa da Əli müəllim cavabı belə olub: "Oğul, məni bu vəziyyətə salan Qumrudur" (Qumru xanım yazılıçının həyat yoldaşı olub).



NÜMUNƏVİ, QAYĞIKEŞ VALİDEYN

M.F.Axundovun fikrincə, kamil adam olmaq üçün yeddi vəzifəni yerinə yetirmək vacibdir;

Birinci vəzifə - insan pis əməllər-dən qaçmalıdır.

İkinci vəzifə - insan yaxşılıq etmə-yə çalışmalıdır.

Üçüncü vəzifə - insan zülmü dəf etmə-yə çalışmalıdır.

Dördüncü vəzifə - insan öz həmnövləri ilə qətiyyətdə müttəfiq yaşa-malıdır.

Beşinci vəzifə - insan elm ardınca getməlidir.

Altıncı vəzifə - insan hər yerde elmi yayağa çalışmalıdır.

Yedinci vəzifə - insan öz qüvvəsi və imkanları daxilində özüne müttəfiq olan cəmiyyət, öz həmvətənləri və həməqidələri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.

Xoşbəxtidir o adamlar ki, bu vəzifələrin bir necəsi onun şəxsiyyətində formalasın. Mən belə insanların siyahısında Yavuz Axundlunun soyadını birincilər sırasında yazardım.

Yavuz müəllim nümunəvi, qayğıkeş valideyndir. İki oğul, bir qız atasıdır. Büyük oğlu Ədalət Azərbaycan Texniki Universitetinin professorudur. Kiçik oğlu Rəşadət isə uzun müddət Azərbaycan daxili işlər orqanlarında çalışmışdır. Qızı Nazimə həkimdir. Onlarla nə-vəyə, nəticəyə babalıq edən Yavuz Axundlu nəvə toyunun şirinliyini dadmış, ağsaqqal kimi xeyir-duasını vermiş, Allahdan onlara xoşbəxtlik diləmişdir. Nəvə toyundan sonra Yavuz müəllimin sıfəti daha da nurlanıb. Axi atalar

"dövlətdə dəvə, övladda nəvə deyiblər". Nəticələri isə profesora yeni yaradıcılıq ruhu və hə-vəsi getirib.

Həyatın bütün ağrı-acısını yaşamış çıxmış bu müdrik ağ-saqqal lap körpəliyindən üç yaşlı qardaşını itirmiş, ana və ata yoxsulluğu hiss etmiş, qar-daşı oğlunun faciəsini yaşa-mış, qardaş və bacı itkisi ilə üzləşdikdən sonra 70 yaşında nəvə toyu görmüşdür. Qədim el rəvayətində deyilir: "Padşah şikayətçilərindən yaxa qurtarmaq üçün sarayın bir tərefinə çoxlu daş-kəsək tökdürək, fərman verir ki, onun yanına gələnlərinin yolunu oradan sal-sınlar.

Şikayətçilərin çoxu bu yolu əzab-əziyyətli olduğunu bilib, şikayətdən əl çəkirlər. Bu vaxt vilayətdə böyük nüfuz sahibi olan bir müəllim bu hadisə ilə əlaqədar padşahın yanına gel-meli olur. Yolun "işgəncəsi"ndən xilas olmaq üçün şahın əyanlarına bildirir ki, şaha çatdırın ki, vaxtile ona dərs vermiş bir müəllim onunla görüşmək isteyir.

Şah bu xəberi eşitcək, səhv etdiyini başa düşür. Əmr edir ki, təcili "işgəncəli" yolu qaydaya sal-sınlar, yolu kənarına gül-ciçək düz-sünlər, ən hörməti qonaq kimi müelli-min qarşılıqla hazırlaşsınlar.

Müəllimin saraya gəlişi böyük bay-rama çevirilir. Müəllim şahın "mədəni etirafını" başa düşüb, üzünü ona tutaraq deyir; "Padşah xəzinəsi də altı şahılıq qıfla möhtacdır. Padşahın da rəyyətə işi düşər. Dolunu yeyib, boşə təpik atma! Pis günə qalarsan".

Müəllimin bu hikməti sözlərindən sonra padşah bir daha səhv etdiyini dərk edir. Tarixən bütün sarayların bağlı qapıları müdrik insanlar- müellimlər üçün "açıq qapı" elan edilib. Bu ənənə bu gün də davam edir. Çünkü müəllimlik peşəsi sənət olmaqla bərabər, həm də ən şərflı vəzifədir.

Ümummilli Liderimiz Heydər Əliyev demişdir: "Müəllim vəzifəsi ona görə şərflidir ki, o, cəmiyyət üçün ən dəvəli, biliqli, zəkali, tərbiyeli, vətəndaşlar hazırlayırlar".

Hörməti professor Yavuz Axundlu! Sizi 90 yaşınızın tamam olması müna-sibəti ərkəkən tebrik edir və bu şə-reflə vəzifənin yerinə yetirilməsinə büt-tün həyatınızı sərf etmisiniz. Size da-ha böyük yaradıcılıq müvəffəqiyyətləri arzulayır, Allahdan 100 illik ömr, can sağlığı və şükranlı günlər diləyirik.

**Fizuli İbrahimzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent**

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.**